

## QLOBALLAŞMANIN AZƏRBAYCAN TƏHSİL SİSTEMİNƏ TƏSİRİ

Rəvana Cəbrayılova,  
ADPU-nun Cəlilabad filialının metodist  
E-mail: ravana697@gmail.com

**Rəyçilər:** ped.ü.elm.dok., prof. R.L. Hüseynzadə,  
ped.ü.fsls.dos. T.S. Paşayev

**Açıq sözlər:** qloballaşma, təhsil, inkişaf, müasir texnologiyalar, peşəkar kadrlar

**Key words:** globalization, education, progress, modern technology, professional staffs

**Köçüchewiye sözü:** глобализация, образование, развитие, современные технологии, профессиональные кадры

III minilliyyin əvvəllərində dünyanın qlobal problemləri elmi-tədqiqat və sosial-iqtisadi siyasetin prioritet istiqamətinə çevrilmişdir. Qloballıq anlayışı kompleks elmi-tədqiqat istiqaməti kimi bir çox elmlərin tədqiqat predmetinə daxil olmuşdur. Qloballıq hər şeyi əhatə edən, irimiqyashlı, planetar əhəmiyyətli anlayış kimi bütün dünyanın, bəşəriyyətin təleyinə toxunan problemləri özündə ehtiva edir. Ümumimillî Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi "...bu gün dünyada belə bir ənənə var: qloballaşmış cəmiyyət formalasdırmaq. Buna isə elmin, təhsilin gələcək uğurları və insanların tələkkürünün yeniləşməsi hesabına nail olmaq olar".

Ümumiyyətlə, qloballaşmanın əsas səbəbi kimi müasir informasiya texnologiyaların yaranması və inkişafı xüsusi qeyd edilir. Yeni texnologiyaların meydana çıxmazı və sürətli dəyişikliklərlə müşayiət olunan qloballaşma prosesinin cəmiyyətlərin, o cümlədən insanların həyatına daha fəal şəkildə nüfuz etməsi artıq inkarolunmaz həqiqətdir. Zaman, məkan anlayışlarının və milli dövlət hündüdərinin getdiyək rəmzi məna daşımağa başlaması ilə səciyyələnən bu proses elmi konsepsiya kimi keçən yüzilin sonlarında formalasça da, əsas hadisələrin müasiri olduğumuz XXI əsrə cərəyan edəcəyi ehtimalı kimsədə şübhə doğurmur. Müasir cəmiyyətləri qlobal problemlərin həllində plüralizm əsas alan vahid bir dünyanın bərabərhüquqlu üzvləri olaraq qəbul edən bu konsepsiya ölkələr arasında əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olmasını vacib hesab edir. Eyni zamanda, iqtisadi integrasiyanın sürətləndirilməsinin, ekoloji və demoqrafik problemlərin həll edilməsinin, enerji, ərzaq, içməli su çatışmazlığının çərə tapılmasının, kosmosdan istifadə məsələsinin tənzimlənməsinin zəruri olduğunu irəli sürür. Həmçinin silah və narkotik maddələrinin ticarəti, yoxsulluq və insan alveri, bir-birindən qorxunc xəstəliklər, sosial ədalətsizlik kimi subqlobal problemlərin həllinin vacibliyinə diqqəti cəlb edir. [4]

XX əsrin əvvəli bəşər tarixinə öz təlatümlü siyasi prosesləri ilə imza qoymuşdursa, XXI əsrin əvvəli bəşər tarixinə qlobal proseslərin başlanma tarixi kimi yazılıcaqdır. Artıq qlobal proseslər bu gündü iqtisadi, siyasi və sosial proseslərin mühüm xarakteristikasına çevrilmişdir. Qloballaşma anlayışının mahiyyətini alımlar belə izah edirlər: Qloballaşma insanların, informasiyaların, əmtəə və kapitalın dünya miqyasında öz yerini maneəsiz dəyişmə prosesi olub, intensiv iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin, informasiya inqilabının nəticəsidir.

Ümumiyyətlə, qloballaşmanın əsas səbəbi kimi müasir informasiya texnologiyaların yaranması və inkişafı xüsusi qeyd edilir. Bu gün informasiya texnologiyaları çox böyük sürətə inkişaf edir, iqtisadiyyatın, mədəniyyətin, həyatın bütün sahələrinə sürətə sırayot edir. Artıq inkişaf etmiş ölkələrdə biliyə əsaslanan iqtisadiyyat formalasır. Bu proseslərin təsiri ilə son zamanlar informasiya cəmiyyəti, biliyə əsaslanan iqtisadiyyat terminləri əvəzinə daha çox "Innovasiya cəmiyyəti" anlayışından istifadə edilir. Cəmiyyətin innovativ inkişaf ideyasi bir çox ölkələrin inkişaf strategiyasının, inkişaf doktrinasının əsasını təşkil edir. Ölkənin innovativ inkişafı sənaye əsaslı iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin etməlidir.

## Rəvana Cəbrayılova

"XXI əsrin ilk illərində siyasi və iqtisadi sahələrdə Azərbaycanın potensialının güclənməsi şəhərin rifahının yüksəlməsinin əsas şərtlərindən biri oldu. Qloballaşmaya istiqamət götürən müasir dövlətlər qarşısında duran vəzifə beynəlxalq rəqabətə uyğunlaşmaq bacarığı, ölkənin uğurlu və davamlı inkişafı mühüm əhəmiyyət kəsb edir. Yüksək səviyyədə inkişaf etmiş ölkələrin rəqabət üstünlüyü başlıca olaraq yüksək təhsil amili ilə müəyyənleşən insan potensialının inkişafı ilə bağlıdır. Təhsil sahəsində qloballaşma ilk növbədə bir-birləri ilə six əlaqələri olan millətlərin ölkələr arasında sərbəst hərəkət etmək və müstəqil şəkildə iş yeri tapmaq, xalqların, millətlərin qarşılıqlı anlaşmasını və fəaliyyət göstərməsini, təmin etmək imkanına malik olan fərdlər yetişdirilməsində özünü göstərir. İndiki zamanda ölkəmizin iqtisadi inkişafının təminatı məhz bu sahə ilə əlaqəlidir" [5].

"Sivilizasiyanın əsas fenomenlərindən biri sayılan təhsil insanın "sosial varlıq" olaraq tarix səhənəsinə çıxdığı və ilk təcrübəsini ötürməyə ehtiyac hiss etməyə başladığı vaxtdan etibarən başlıca amilə çevrilmişdir. Bəşər mədəniyyətinin yüksəlişində müstəsna rol oynamış sivilizasiyaların meydana goldiyi tarixi şəraitə nəzər salarkən onların hamısının təmsil etdiyi dövra görə inkişaf etmiş təhsil sisteminin və elmin sayesində uğur qazandığını təsbit etmək mümkündür" [8].

Hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də sürətli dəyişikliklər baş verir. Lakin hələ həll olunmuş bir sıra problemlər qalmışdır. Onların aradan qaldırılması yollarını əvvəlcədən müəyyənəşdirmək çətindir. Çünkü əldə olunan yeni biliklər sürətli dəyişikliklər baxımından tez bir zamanda əhəmiyyətini itirir və təhsilin paradigməsi ona uyğun olaraq dəyişilir. Məhz bu amilə əsasən insanların əldə etdiyi ali təhsil bilikləri də yeniləşir. Aktual məsələlərdən biri də indiki dövrde universitetlərdə innovativ ideyaların tətbiqi və beynəlxalq rəqabətə davamlılıq yaratmaqdır. Bunu nəzərə alan dövlətimiz dünyanın bir çox nüfuzlu ölkələrində olduğu kimi, ali təhsil sahəsində də diqqəti daim artırır. Hər bir ölkənin qloballaşma şəraitində dünya təhsil sistemina integrasiya olunması, öz təhsil sistemini beynəlxalq miqyasda qəbul edilmiş təhsil modellərinə uyğunlaşdırması zamanın tələbi olaraq ortaya çıxır. Təhsilin də goləcəyə yatırılan bir sərmaya olduğu nəzərə alındıqda qloballaşmanın təhsilin planlaşdırılması və həyata keçirilməsi mərhələlərində müsbət və ya mənfi mənada təsirli olacağı qəçilməzdir. Belə ki, qlobal proseslər nəticəsində elitar artıq bir xidmət sahəsi olmaqdan çıxaraq kütləvi səciyyə daşıyan ali təhsilda, o cümlədən universitetlərin fəaliyyətində kifayət qədər ciddi dəyişikliklər baş verir. Təhsil sahəsində qloballaşma ilk növbədə bir-birləri ilə six əlaqələri olan millətlərin ölkələr arasında sərbəst hərəkət etmək və müstəqil şəkildə iş yeri tapmaq, xalqların, millətlərin qarşılıqlı anlaşmasını və fəaliyyət göstərməsini, təmin etmək imkanına malik olan fərdlər yetişdirilməsində özünü göstərir. Bu proses çərçivəsində bir çox yeniliklərin, innovasiyaların həyata keçirildiyi milli təhsil sistemi daha ciddi və dərin təhlilə cəlb olunmalıdır. Daha doğrusu, qloballaşmanın amilinin ümumən təhsil siyasetinə, təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsinə, maliyyələşdirilməsinə, idarə olunmasına, forma və məzmununa mümkün təsirləri araşdırılmalıdır. Bununla belə, təhsilin qeyd-şərtləri qloballaşmanın diktəsi altına düşəcəyini də iddia etmək doğru deyildir, çünkü qloballaşmanın həyata keçirən insanlar özləri bilavasitə təhsilin süzgəcindən keçdiklərinə görə təhsildə baş verən prosesləri öz məqsədlərinə uyğunlaşdırmaq imkanına malikdir.

Deməli, təhsil sadəcə yeniləşən dünyaya integrasiya məqsədində deyil, eyni zamanda qloballaşmanın meydana gətirdiyi problemlərin həllinə xidmət edən təsireddi bir vasitə kimi çıxış edə bilər. Qloballaşmanın əsas amilləri transmilli qurumların yaranması və inkişafi olub, nəticə etibarı ilə "sorhədsiz dünya"nın yaranmasına xidmət edir. Hesab edirik ki, kiçik dövlətlər tarixən analoğu olmayan qlobal proseslərə keyfiyyətli təhsil sistemi qurmaqla, milli insan potensialını gücləndirməkla, müasir texnologiyalara sahib olmaqla, etibarlı strateji tərəfdəşlər tapmaqla, milli genafondu qoruyub saxlamaqla, milli xüsusiyyətlərinə sadıq qalmaqla cavab verməlidir.

Qloballaşma həyatın bütün sahələrinə, xüsusən də təhsil sistemini ciddi təsiri təsir edir. Bu gün qloballaşma proseslərinin təsiri ilə dünyada Vahid İnformasiya Təhsil Məkanı formalasır. Bu vahid

təhsil məkanı yüksək beynəlxalq standartlar əsasında yaradılmış milli təhsil məkanlarının integrasiyasını tələb edir. Yaxın gələcəkdə qlobal təhsil standartları tələblərinə cavab verə bilməyən milli təhsil sistemləri beynəlxalq rəqabətə davam gətirə bilməyərək, öz mövqeyini transmilli təhsil sistemlərinə, transmilli universitetlərə təhvil verməli olacaqlar. Qlobal təhsilin texnologiyası müasir informasiya texnologiyalarıdır. Qloballaşmanın təhsil üzərindəki təsirinin və ya təhsilin qlobal inkişafla əlaqəsinin artmasının ən bariz əlamətlərdən biri də intellektual potensialın bəlli mərkəzlərdə cəmləşməsi prosesidir. Artıq universitetlərin gündəliyinə daxil olmuş E-təhsil, tədris və araşdırma prosesində internetdən istifadə edilməsi, təhsil sahəsində müstərək beynəlxalq layihələrin həyata keçirilməsi, vəb və ya video konfransların, distant (məsafədən) təhsilin təşkili təhsilin qloballaşmasına dəlalət edən amillərdir.

Azərbaycan Respublikasının son illər sürətli iqtisadi inkişafı təhsilin inkişafına da tökan verir. Dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində müstərəqqi isləhatların aparılmasına etibarlı təminat yaranan cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritətlərin varışlığını təmin etdi. Məhz yaşadığımız dövrün tələbinə uyğun olaraq məzmun etibarı ilə keyfiyyətli inkişaf, və dəyişiklik yolunu tutan Azərbaycan təhsili ölkənin gələcək inkişaf modelinin və insan kapitalının formallaşmasına xidmət edən ümumtəhsil hərəkatı başlandı.

"Azərbaycan Respublikasının təhsil sahəsində dövlət siyasetinin əsasını təhsilin uzun müddətli dövr üçün əsas inkişaf istiqamətlərini müəyyən edən milli təhsil konsepsiyası və təhsil sisteminin bütün sahələrinin inkişafını nəzərdə tutan dövlət proqramları təşkil edir. Bu, milli-mənəvi və ümumbaşarı dəyərlərə dərindən yiylənən, onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşüne malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tam yiylənən, müasir təfəkkürli mütəxəssis hazırlamasını tələb edir.

Təhsil sisteminin dövlət siyasetinin prinsipləri əsasında idarə edilməsi üçün bu sahədə çalışan hər bir şəxsin təhsil sahəsində bu siyasetin mahiyyətini, onun milli-mənəvi tələblərini bilməsi vacibdir" [1]. "Dövlət başçısının təhsilə milli inkişafda prioritet sahə kimi yanaşlığı bir şəraitdə bilavasitə Fondun təşəbbüsü ilə dövlət və özəl qurumların, habelə bəzi vətəndaş cəmiyyəti strukturlarının dəstəklədiyi «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində 2005-ci ildə Azərbaycanın müxtəlif regionlarında 132 məktəb binasının inşa olunaraq lazımı avadanlıqlarla təchiz edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsindəki fəaliyyəti xüsusi qeyd olunmalıdır." [4] "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev söyləmişdir. "...Ölkəmiz müasirləşir, dünya birliyinə integrasiya edir, ölkənin iqtisadi potensialı artır. ... biz çox istəyirik ki, gənc nəsil ...bilikli savadlı olsun, bu sahəyə çox diqqət verməliyik, mən istəyirəm ki, dünyada mövcud olan ən müsbət təcrübəni götürək, Azərbaycanda tətbiq edək, mövcud olan vəziyyətə uyğunlaşdırıq. Beləliklə, gənc nəsil peşəkar kadrlara əvviləcəkdir. Gərək maddi texniki bazanın möhkəmləndirilməsi və tədris prosesinin müasirləşdirilməsi paralel şəkildə aparılsın. Məhz bu təqdirdə biz istədiyimizə nail ola biləcəyik.

Ali məktəblərdə təhsil prosesinin inkişafında böyük işlər görülməlidir. Ən qabaqcıl, dünya miqayashı ali məktəb heç vaxt əldə etdiyi nailliyyətlərə kifayətlənmir. Bu, daim isləhat tələb edən sahədir. Olbəttə ki, dünyada elmi-texniki təraqqinin bütün yeniliklərini bilmək, onları qarvamaq, qabaqcıl ali məktəblərlə əlaqə yaratmaq təhsil prosesinin inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan da bu yolu seçibdir"" [7].

Qloballaşma insanlarda təfəkkürün yeni reallıqlara uyğunlaşmasını önə çəkir, əhatəli informasiyanı qiymətləndirərək əcəvən qərar qəbul edən, dövlətin bir sıra vacib sahələrinin perspektivini proqnozlaşdırıb bilən yeni nəsil kadrların hazırlanmasının vacibliyini gündəmə gətirir. Bu şəraitdə ali təhsil

## Rəvana Cəbrayılova

sistemi xüsusi funksiya yerinə yetirir. Çünkü təhsil siyaseti yenidən elə qurulmalıdır ki, informasiya-texnoloji, texniki, mədəni sahələrdə innovasiya proseslərinin genişlənməsi şəraitində düzgün istiqamət götürmək qabiliyyətinə malik mütəxəssislər hazırlanıa bilsin.

Qloballaşmanın dinamikliyini artırın və ona yeni çalar verən əsas amil, informasiya texnologiyalarının güclü inkişafıdır. Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində informasiya texnologiyalarının inkişafının insan həyatında mühüm dəyişikliklərə səbəb olacağını hiss edərək bu sahəyə xüsusi diqqət yetirmiş və bugünkü inkişafın təməlini qoymuşdur. Heydər Əliyevin təbərincə, dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də təhsil sistemimizin xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qurulmasıdır. Doğrudur, bu proses çox mürəkkəbdür. "Bu proses qısa müddətə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək, xahiş edirəm ki, onlar tezliklə təhsil sisteminde işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar".

**Problemin aktuallığı.** Bu gün informasiya texnologiyaları çox böyük sürətlə inkişaf edir, iqtisadiyyatın, mədəniyyətin, həyatın bütün sahələrinə sürətlə sırayat edir. Artıq inkişaf etmiş ölkələrdə biliyə əsaslanan iqtisadiyyat formalaşır. Bu proseslərin təsiri ilə son zamanlar informasiya cəmiyyəti, biliyə əsaslanan iqtisadiyyat terminləri əvəzinə daha çox "Innovasiya cəmiyyəti" anlayışından istifadə edilir. Cəmiyyətin innovativ inkişaf ideyası bir çox ölkələrin inkişaf strategiyasının, inkişaf doktrinasının əsasını təşkil edir. Ölkənin innovativ inkişafı sənaye əsaslı iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin etməlidir.

**Problemin yeniliyi.** Qlobal təhsilin texnologiyası müasir informasiya texnologiyalarıdır. Qloballaşmanın təhsil üzərindəki təsirinin və ya təhsilin qlobal inkişafla əlaqəsinin artmasının ən bariz əlamətlərdən biri də intellektual potensialın bəlli mərkəzlərdə cəmləşməsi prosesidir. Artıq universitetlərin gündəliyinə daxil olmuş E-təhsil, tədris və araşdırma prosesində internetdən istifadə edilməsi, təhsil sahəsində müstərək beynəlxalq layihələrin həyata keçirilməsi, vəb və ya video konfransların, distant (məsafədən) təhsilin təşkili təhsilin qloballaşmasına dəlalət edən amillərdir.

**Problemin praktik əhəmiyyəti.** "Azərbaycan Respublikasının təhsil sahəsində dövlət siyasetinin əsasını təhsilin uzun müddətli dövr üçün əsas inkişaf istiqamətlərini müəyyən edən milli təhsil konsepsiyası və təhsil sisteminin bütün sahələrinin inkişafını nəzərdə tutan dövlət proqramları təşkil edir. Bu, milli-mənəvi və ümumbaşarı dəyərlərə dərindən yiylənən, onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşüne malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tam yiylənən, müasir təfəkkürli mütəxəssis hazırlamasını tələb edir. Təhsil sisteminin dövlət siyasetinin prinsipləri əsasında idarə edilməsi üçün bu sahədə çalışan hər bir şəxsin təhsil sahəsində bu siyasetin mahiyyətini, onun milli-mənəvi tələblərini bilməsi vacibdir."

## ƏDƏBİYYAT

1. "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartlarının təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli 72 №-li qərarı. "Azərbaycan müəllimi" qəz., 1999, 13-19 may
2. Hüseynova İ. "Heydər Əliyev və Azərbaycanda elm-təhsil siyaseti" / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyaseti" mövzusunda ümumrespublika konfransının materialları, s.15.
3. Mordanov M. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı: Çəşioğlu, 2009.
4. Babaşlı M. Qloballaşan dünyada ali təhsilin prespektivi və aktual məsləhləri. Bakı: Qafqaz Universiteti.
5. [http://journal.qu.edu.az/article\\_pdf/1004\\_55.pdf](http://journal.qu.edu.az/article_pdf/1004_55.pdf)
6. <http://www.president.az/articles/9779>
7. [http://www.egitim.hacettepe.edu.tr/belge/Tahsilde\\_IKT\\_Konferans\\_Kitap.pdf](http://www.egitim.hacettepe.edu.tr/belge/Tahsilde_IKT_Konferans_Kitap.pdf)
8. Zotov Yu. Взгляд учителя // Вестник высшей школы, 2001, № 4

**THE IMPACT OF GLOBALIZATION ON EDUCATION SYSTEM**

**SUMMARY**

Globalization is a process of change location of peoples, informations, commodity and capital worldwide without barrier. Today there is a tendency in the world: to form globalized society. It can be achieved with future success of education and science and updating thinking. Globalization takes the lead adaptation of people's thinking to the new realities and brings up the importance of training of staffs of a new generation which flexible desicion-making wide information with evaluating, which can predict prospect of important areas of the state.

**Р.Ф. Джабраилова**

**ВЛИЯНИЕ ГЛОБАЛИЗАЦИИ НА СИСТЕМУ ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНА**

**РЕЗЮМЕ**

Глобализация является процессом изменения места людей, информации, товаров и капитала на мировой арене. Сегодня в мире существует тенденция формирования глобального общества. А этого можно добиться за счет обновления человеческой мысли, а также будущими достижениями в науке и в учебе. Глобализация, ставит на первое место пристраивание человеческого разума к новой реалии. Определяя объема информации требует подготовки новых кадров умеющих принимать своевременное решение, прогнозировать перспективы некоторых важных областей государства.

**Redaksiyaya daxil olub: 19.04.2016**